


Əzəmətli sənət məbədi Luvr Muzeyi

“Parisdə olasan, bu möhtəşəm memarlıq abidəsinə – Luvr muzeyinə baş çəkməyəsan?!
Biz də fürsəti qərimadıq. Bu ziyarət hər birimizin burada qorunan nadir sənət inciləri, onları ərsaya getirən ölkələrin mədəniyyəti haqda məlumatımızı bir az da zənginləşdirdi. Etiraf edək ki, Luvr – hər cür təbliği təşviqi söhbətlər, ən mükəmməl yazılar, kitablar, telekino nümayişlərindən gəldiyimiz qənaatlərdən daha ecazkar, daha əzəmətli olmuş!



Dünyanın ən məşhur muzeylarından hesab edilən Luvr – bu nəhəng bina Parisin mərkəzində, Sena çayının sağ sahilində, Rivoli küçəsində yerləşir. 1793-cü ildə açılıb, sahəsi 60.000 kvadratmetrdir. Büyüklüyünə görə dünyanın üçüncü muzeyi sayılır. Əvvəllər qədim kral sarayı olub. Binanın karşısındaki mərkəzi hissədə Kral XIV Lüdovikin at üstündə heykəli meydanın başlanğıcını göstərir.

“Luvr” ifadəsi vaxtıla burada Fransa krallarının ovçu qəsrinin yerləşdiyi “Canavar” meşəsinin (Luraqya, Luverje) adından götürü-

lub. Muzey XIII-XIV əsrlərə aid qəsirin yerində tikilib. 1546-1574-cü illərdə memar P.Leskonun inşa etdiyi saray XVII əsrədə memarlar J.Lemersiye, L.Levo, K.Perro tərəfindən genişləndirilib və bu iş XIX əsrin ortalarında davam etdirilib. 1791-ci ildə Luvr sarayı muzeyə çevrilib və 1793-cü il noyabrın 8-də kütləvi baxış üçün ziyarətçilərin üzünə açılıb.

Luvrın əsas hissəsini qala-istehkam təşkil edir. Adından da göründüyü kimi, tikilinin inşa arxitektonikasında Senani daim nəzarətde saxlamaq məqsədi güdüllüb. Çünkü vikinglər dövründə bu ərazi



onların ənənəvi yolu idi. 1317-ci ildə kral xazinası Luvra köçürüldükdən sonra V Karl bu qalanı yeni iqamətgahına çevirir. 1528-ci ildə I Fransiskin əmri ilə Luvr qalasının köhnə böyük qülləsi dağıdırıb və 1546-ci ildən etibarən qalanın möhtəşəm kral sarayına çevriləmisi işləri başlanır. Binaya iki yeni artırma aləvə olunur. 1594-cü ildə II Henrix Luvru Tülkü sarayına birləşdirməyi qərara alır. XIII və XIV Lüdoviklərin hakimiyyətləri dövründə sarayın hayatı dörd dəfə böyüdürlərək genişləndirilir. Sarayın bəzəklərinin hazırlanması və digər işləmlər dövrün görkəmli rəssamları Pussen, Romanelli və Lebrenə tapşırılır. 1678-ci ildə XIV Lüdovik kral iqamətgahı kimi Versal sarayını seçir və bu, sürətlə gedən tikinti işlərinin dayandırılması ilə nəticələnir.

Beləcə, Luvr bir müddət dıqqətdən kənardə qalır. Yalnız XVIII əsrədə burada yeni layihələr üzərində işlər start verilir və Luvrun muzeyə çevriləməsi ideyası ortaya atılır. Layihə XV Lüdovikin rəhbərliyi ilə başlanır və Fransa inqilabı ərafəsində başa çatır.

“Hazırda Luvrun kolleksiyasına coğrafi və tarixi baxımdan çox qiymətli nümunələr daxildir. Muzey “Qədim Şərq”, “Qədim Misir”, “Qədim Yunanistan və Roma”, “Orta əsr, renessans və sonrakı dövrlər”, “Boyakarlıq və rəsm”, “Dékorativ-tətbiqi sənət” və “Islam incəsənəti” şöbələrinində ibarətdir.

Muzeyə baxış “Qədim Şərq” şöbəsindən başlayır. Burada son dərəcə nadir incəsənət nümunələri, o cümlədən Azərbaycanın zərgərlik və metal mamulatları saxlanılır. Qızıl aşyalardan ibarət zərgərlik

nümunələri Cənubi Azərbaycandakı Ziviyə qazıntılarından əldə olundub. Bu nadir tapıntı e.ə. VIII əsra - qədim Manna dövləti zamanına aid edilir. Metal mamulatlar isə Azərbaycan Atabəyləri dövrüne məxsusdur.

Eksponatlar içərisində “Hammurapinin qanunları” kitabı daşı də çox diqqət çəkir. Bunu kitabıñ önündə toplaşan turistlərin sayından da bilmək olur. Onlar interaktiv baladçı sistemi vasitəsilə bu dəyərli tarixi sonad haqda lazımi məlumat alırlar. 2 metrlik silindrik daş lövhə üzərinə həkk edilmiş qanunlar 282 maddədən ibarətdir. Bu, tarixin e.ə. 1760-ci ildə qədim Mesopotamiyada yaradılmış ən qədim (və en yaxşı qorunmuş) yazılı qanunlarından biridir.

“Qədim Misir” şöbəsinə hayəcansız daxil olmaq mümkün deyil. Həmin an sanki əfsanəvi Misir tarixini səyahətə başlayırsan. Buradakı neçə-neçə ekspozisiya zalında - Misir tarixinin fironlar dövründə aid kiçik həcmli fiqurlardan tutmuş nəhəng heykəllərə qədər - səyisiz-hesabsız möcüzə - eksponatlar nümayiş etdirilir. Firon Coserin, Tutankamonun dövründə hazırlanmış sənətkarlıq, memarlıq və incəsənət nümunələri isə turistlərin xüsusi marağına səbəb olur. Həmin ecazi duyular Avropa və Asiya ənənələrini özündə birləşdirən kolleksiyalar, Afrika, Amerika və Okeaniya incəsənət nümunələri özündə də yaşırı.

Muzeydə Fransa incəsənəti də genis təmsil olunur. Xüsusan da - N.Pussen, J. de Latur, A.Vatto, J.L.David, E.Delakrua, Q.Kurbe və başqalarının yaradıcılıqları.

Burada dünya şöhrəti qazanmış bir sıra heykəltəraşlıq və rəsm əsərləri mühafizə edilir. Heykəltəraşlıq əsərlərindən “Samofrakiyalı Nike”, “Miloslu Afrodita”, rəsm əsərlərindən Leonardo da Vinciñ



"Mona Liza" ("Cakonda"), Mikelangelo, Rafael, Corcone, Tisian, Veroneze, Van Eyk, P.Rubens, Rembrandt və başqalarının tabloları daha çox diqqət çəkir. Ötəri müşahidələr də göstərir ki, turistlər bu əsərlər haqda məlumatlara daha həssaslıqla yanaşır, fürsəti fövə vermədan foto və video çəkilişlər edirlər.

Bütövlükda, muzeydə 300.000-dən artıq eksponatın mövcudluğuna baxmayaraq, onlardan tamaşaçılara yalnız 35 minə qədəri təqdim olunur. Bəzi eksponatlar isə xüsusi mühafizə şəraitində saxlanılır və onların nümayiş davamıyyəti üç aydan artıq çəkmir. Bu, hamim eksponatların ilkən görkəminin qorunması ilə bağlıdır.

"2012-ci ilin sentyabrında Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zallar açılıb. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Fransa Respublikasının Prezidenti tədbirdə çıxış edərək bildirib ki, rəsmi Paris Luvr muzeyində İsləm incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyani təqdim etməkdən şərəf hissi duyur. Fransa dövlətinin başçısı qeyd edib ki, 2003-cü ildə ideya kimi yaranan, 2008-ci ildən isə icra olunmağa başlayan bu layihənin həyata keçirilməsində asas məqsəd Luvrun universallığını - şəhəri əhəmiyyətini daha da artırmaq, Fransanın İsləm sivilizasiyasına münasibətini nümayiş etdirməkdir.

Fransa Prezidenti bu layihənin həyata keçirilməsinə verdikləri dəstəye görə Azərbaycan Prezidenti İlham Əliyev və digər tərəfdəşlərə minnətdarlığını bildirərək demişdir: "Mən xeyirxahlıq nümayiş etdirirək lazımi andə yardımını göstərmış şəxslərə, xüsusilə də Azərbaycan Respublikasının Prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdəşlərimizdandırlar. Onlar Fransanın dostlardırrlar. Onlar bu layihəyə çox böyük yardım ediblər. Ümid edirəm ki, bu xeyirxahlıq galacakda da davam etdiriləcəkdir".

İsləm sivilizasiyasının memarlıq, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini tacəssüm etdirdən bu bölmənin yaradılması muzeyin tarixində xüsusi bir mərhələdir.



Muzeydəki İsləm incəsənəti bölümündə şüşədən, keramikadan və metaldan hazırlanmış müxtalif dulusuluq aşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla, 5 mindən çox incəsənət nümunəsi, minden artıq natamam və zədalənmiş yaradıcılıq işləri sərgilənlər...

Muzeylə bağlı yaddaqalan məqamlar çoxdur. Bu baxımdan, Heydar Əliyev Fondu tərəfindən maşhur Pale Royal meydanında təşkil edilən "Azərbaycan şəhərcisi" iştir fransızlar, istərsə də Parisə təşrif gatıran turistlərdə böyük maraq doğurmuşdur.

Təqdirəlayiq haldır ki, dünyasöhrətlə muzeylə nazirliyimizin əməkdaşlığı ildən-ila daha da möhkəmlənir. 2008-ci ildə bu iki qurum arasında əməkdaşlıq üzrə razılıq protokolu imzalanıb. Həmin protokolun davamı kimi Milli İncəsənət Muzeyi və Luvr muzeyi arasında 2016-2021-ci illər üzrə yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı görüş keçirilib. Razılışmada muzeylər arasında mütəxəssis mübadiləsinin həyata keçirilməsi, xalçaların restavrasiya edilməsi üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi və s. məsələlərin reallaşdırılması nəzərdə tutulur.

Luvr muzeyinin Xalça muzeyi ilə əməkdaşlığının genişləndirilməsi də fərəh doğuran amillərindən. Razılışmaya əsasən, Xalça muzeyinin təqdim edəcəyi xalçalar kolleksiyası Luvrda nümayiş olunacaq. Burada İsləm mədəniyyətinə dair sərgidə İspaniyadan tutmuş Hindistan və Çinə qədər ərazilini əhatə edən maraqlı eksponatların təqdimati planlaşdırılır.

Muzeyin keçmiş direktoru Anri Luaret Bakida olarkən mədəniyyət və turizm naziri ilə görüşmiş, ikitərəfli əməkdaşlıq, muzey sərvətlərinin qorunması sahəsində təcrübə mübadiləsi, nazirlik və Luvr muzeyi arasında imzalanmış əməkdaşlıq layihəsinin nəticəsi kimi 2013-2014-cü illərdə Bakida təşkil olunmuş Luvr muzeyinin eksponatlarının xüsusi sərgisi ilə bağlı məsələlər və s. müzakirə edilmişdi.



Paytaxtimizə səfəri zamanı keçmiş direktor Anri Luaret İncəsənat muzeyində olub, Azərbaycan avanqardlarının əsərlərindən ibarət "Əsrlərin qovuşuğu" adlı sərginini izləmiş, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət etmiş, qadın Qavaldaş, Şüvalan, Ağdaş düzü, Xaşaxuna, Zira yaşayış məskənlərinin planına və abidələrinə baxmışdı...

Ənənəvi, müştərək xarakter daşıyan bu cür səfər və görüşlərin Azərbaycan-Fransa münasibətlərinin möhkəmləndirilməsində, iki

ölkə arasındaki mövcud mədəni əlaqələrin daha da güclənməsində müstəsnə əhəmiyyəti vardır.

...Möhtəşəm Luvr muzeyini gəzməkə bitmir. Dünyanın ən nadir incilərinin saxlandığı bu əzəmətli sənət məbədində turistlərin maraqlı səməgimir. İl ərzindən bu əsərəngiz məkanı 7-8 milyon turist ziyarət edir. Bu sababdan də insanların mənəvi zövq alındığı Luvr başarıyyətinə an zəngin mirasıdır... ♦

Yaşar Hidayətoğlu

